

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**  
**11–13 İyun 2018**

*Böyük məmnuniyyətlə Sizə "Iteca Caspian LLC" şirkəti tərəfindən təşkil edilən sərgilər çərçivəsində həyata keçirilən, məhsul və xidmətlərinizin təşviqi üzrə qarşıya qoyulmuş bir çox məqsədlərə maksimum dərəcədə nail olmağı nəzərdə tutan kompleks reklam–marketinq xidmətlərini təklif edirik. Bir məkanda toplanmış ən böyük auditoriya sayılan sərginin iştirakçı və ziyarətçilərinə Siz sərginin iş vaxtı çərçivəsində öz xidmət və məhsullarınızı təqdim edə bilərsiniz. Sərginin sponsorluğu mütəxəssislərə öz məhsulunuzu nümayiş etdirmək və Sizin rəqibləriniz arasında seçilmək imkanını verir. Sərginin sponsoru olduğu halda Siz bazarda öz gücünüzü nümayiş etdirirsiniz. Bundan əlavə sərginin sponsorluğu, şirkətinizin loqotipi bütün sərginin materiallarını müşayiət etdiyinə görə, səmərəli şəkildə sərginin reklam kampaniyasından faydalanmaq imkanını verir.*

*Sizin diqqətinizə sponsorluq növlərini təqdim edirik. Aşağıda təqdim olunan imkanlardan əlavə biz individual şəkildə büdcənizə əsaslanaraq xüsusi sponsor paketi hazırlaya bilərik.*

*Sizin bütün suallarınıza cavab verməyə şad olarıq.*

**Əlaqə üçün məlumat:**

**Iteca Caspian LLC**

Azərbaycan, Bakı, AZ 1025

Nobel pr., 15, 7-ci mərtəbə

"AZURE" Biznes Mərkəzi

Tel.: +99412 4041015

Faks: 994 12 4041001

E-mail: [transport@iteca.az](mailto:transport@iteca.az)

Web: [www.transcaspian.az](http://www.transcaspian.az)

**Layihə rəhbəri**

*Səbinə Rzayeva*

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

<b>SPONSORSHIP</b>	<b>EUR</b>
<b>BAŞ SPONSORLUQ</b>	<b>25000</b>
<b>RƏSMİ AVTOMOBİL/ELEKTROMOBİL</b>	<b>25000</b>
<b>RƏSMİ BANK</b>	<b>20000</b>
<b>QIZIL SPONSORLUQ</b>	<b>15000</b>
<b>TƏRƏFDAŞ ÖLKƏ</b>	<b>15000</b>
<b>RƏSMİ İÇKİ</b>	<b>15000</b>
<b>SƏRGİNİN RƏSMİ SAATI</b>	<b>15000</b>
<b>LOTEREYAYA SPONSORLUQ</b>	<b>15000</b>
<b>SƏRGİNİN FLEŞ KARTLARINA SPONSORLUQ</b>	<b>15000</b>
<b>EMAL OLUNMUŞ MATERİALLARDAN HAZIRLANAN PAKETLƏRƏ SPONSORLUQ</b>	<b>12000</b>
<b>ENERJİ YÜKLƏMƏ STANSİYASINA SPONSORLUQ</b>	<b>12000</b>
<b>GÜMÜŞÜ SPONSORLUQ</b>	<b>10000</b>
<b>SÜRƏTLİ KEÇİD XİDMƏTİNƏ SPONSORLUQ</b>	<b>10000</b>
<b>SƏRGİ QEYDİYYATININ SPONSORLUĞU</b>	<b>10000</b>
<b>RƏSMİ AXŞAM ZİYAFƏTİNƏ SPONSORLUQ</b>	<b>10000</b>
<b>İSTİQAMƏT İŞARƏLƏRİNƏ SPONSORLUQ</b>	<b>10000</b>
<b>İSTİRAHƏT ZONASINA SPONSORLUQ</b>	<b>10000</b>
<b>STANDART VƏ VİP DƏVƏTNAMƏLƏRİNƏ SPONSORLUQ</b>	<b>7500</b>
<b>SƏRGİNİN ÇANTALARINA SPONSORLUQ</b>	<b>7000</b>
<b>SƏRGİNİN PARÇA PAKETLƏRİNƏ SPONSORLUQ</b>	<b>6500</b>
<b>ONLAYN XƏBƏRLƏRƏ SPONSORLUQ</b>	<b>6000</b>
<b>VİP ZALINA SPONSORLUQ</b>	<b>5500</b>
<b>SƏRGİ BLOKNOTLARINA SPONSORLUQ</b>	<b>5500</b>
<b>SƏRGİ KATALOQUNUN SPONSORLUĞU</b>	<b>5000</b>
<b>MƏTBUAT KONFRANSININ SPONSORLUĞU</b>	<b>5000</b>
<b>SƏRGİ QƏLƏMLƏRİNƏ SPONSORLUQ</b>	<b>5000</b>
<b>BROŞÜRLARIN SPONSORLUĞU</b>	<b>4500</b>
<b>STANDART DƏVƏTNAMƏLƏRƏ SPONSORLUQ</b>	<b>4500</b>
<b>VİP DƏVƏTNAMƏLƏRİNƏ SPONSORLUQ</b>	<b>4500</b>
<b>SƏRGİ KATALOQUNUN ARXA CİLDİNƏ SPONSORLUQ</b>	<b>4500</b>
<b>SƏRGİNİN RƏSMİ "GÜNDƏLİK XƏBƏRLƏR" QƏZETİNƏ SPONSORLUQ</b>	<b>4500</b>
<b>SƏRGİ BƏLƏDÇİSİNƏ SPONSORLUQ</b>	<b>4500</b>
<b>SƏRGİNİN KAĞIZ PAKETLƏRİNƏ SPONSORLUQ</b>	<b>4500</b>
<b>AVTOBUSLARA SPONSORLUQ</b>	<b>4500</b>
<b>KARTINQ/BOULINQ YARIŞMASININ SPONSORLUĞU</b>	<b>4500</b>
<b>SƏRGİ SUVENİRLƏRİNƏ SPONSORLUQ</b>	<b>4500</b>
<b>MƏTBUAT VƏ BİZNES MƏRKƏZİNƏ SPONSORLUQ</b>	<b>3500</b>

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**BAŞ SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**POÇT İNDEKSİ:** ..... **FAKS:** .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin baş sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Mətbuat konfransının qeydiyyat masasında işləyən personalın uniformaları üzərində sponsorun loqotipinin yerləşdirilməsi (Uniforma sponsor tərəfindən təmin olunmalıdır. Sərgi loqotipinin olması şərtidir)
- Sərginin mətbuat konfransında sponsor şirkətin rəhbərliyi üçün iştirak və çıxış etmək imkanı
- Sərgi ərazisində promouterlər tərəfindən (8 nəfərdən çox olmamaq şərti ilə) və ya qeydiyyat masasından (Təşkilatçılar tərəfindən) reklam xarakterli materialların paylanması
- "Gündəlik Xəbərlər" qəzetində tam səhifəlik məqalə/müsahibə
- Qeydiyyat masasının yanında reklam lövhəsi/bannerin (max. 2mx2m, sponsor tərəfindən təqdim olunur) yerləşdirilməsi
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ broşuralarda
  - ✚ VIP və standart dəvətnamələrdə
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ qəzet və jurnallarda yerləşdirilən reklamlarda
  - ✚ bannerlər
  - ✚ reklam lövhələri
  - ✚ poster və rolaplarda
  - ✚ metro stansiyalarında, hava limanında, kinoteatrda, biznes mərkəzləri, mehmanxanalarda və s. reklamlar
  - ✚ açılış mərasimində banner
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun ön cildində
  - ✚ sərgi kataloqunun "təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
  - ✚ mətbuatın döş nişanlarında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqunun arxa cildinin iç üzündə tam səhifəlik rəngli reklam
  - ✚ Qeydiyyat masalarında quraşdırılan monitorlarda reklam çarxlarının yerləşdirilməsi (60 saniyəyədək)
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (60 saniyəyədək)
  - ✚ Sərginin internet saytında elektron bannerin (sponsorun saytına keçidlə) yerləşdirilməsi
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 10 dəvətnamə

**€ 25000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və İteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARIŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**RƏSMİ AVTOMOBİL  
MÜQAVİLƏ FORMASI**

ŞİRKƏT:..... ÜNVAN: .....

ADI: ..... E-ÜNVAN: .....

VƏZİFƏSİ: ..... TEL: .....

POÇT İNDEKSİ: ..... FAKS: .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizə sərginin "Rəsmi Avtomobil" statusunun verilməsi
- Sponsorun sərginin bütün mətbuat buraxılışında "Rəsmi Avtomobil" kimi qeyd olunması
- Sərgi kompleksinin foyesində reklam lövhəsi/bannerin (maks. ölçü 2m x 1.5m, sponsor tərəfindən təqdim olunur) yerləşdirilməsi
- Avtomobilin foyədə və ya sərgi kompleksinin girişində yerləşdirilməsi üçün yer
- Sərginin loqotipindən istifadə və "Rəsmi avtomobil" statusunu qeyd etməklə, öz reklam materiallarında şirkətin adını qeyd etmək hüququ
- Sərginin qeydiyyat masasından reklam xarakterli materialların paylanması
- Sərginin mətbuat buraxılışında sərgi üçün hazırlanan şirkət haqqında qısa məlumatın yerləşdirilməsi
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ broşüralarda
  - ✚ VİP və standart dəvətnamələrdə
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "təşəkkürlər" səhifəsində
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Qeydiyyat masalarında quraşdırılan monitorlarda reklam çarxlarının yerləşdirilməsi (30 saniyəyədək)
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (30 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
  - ✚ Sərginin internet saytında elektron bannerin (sponsorun saytına keçidlə) yerləşdirilməsi
- Sərginin rəsmi axşam ziyafətinə 3 dəvətnamə

**€ 25000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və İteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARIŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**RƏSMİ BANK  
MÜQAVİLƏ FORMASI**

ŞİRKƏT:..... ÜNVAN: .....

ADI: ..... E-ÜNVAN: .....

VƏZİFƏSİ: ..... TEL: .....

POÇT İNDEKSİ: ..... FAKS: .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizə sərginin "Rəsmi Bank" statusunun verilməsi
- Sponsorun sərginin bütün mətbuat buraxılışında "Rəsmi Bank" kimi qeyd olunması
- Sərginin loqotipindən istifadə və "Rəsmi bankı" statusunu qeyd etməklə, öz reklam materiallarında şirkətin adını qeyd etmək hüququ
- Sərginin qeydiyyat masasından reklam xarakterli materialların paylanması
- Sərginin mətbuat buraxılışında sərgi üçün hazırlanan şirkət haqqında qısa məlumatın yerləşdirilməsi
- Köşkün foyedə yerləşdirilməsi üçün sahə (köşk şirkət tərəfindən təqdim olunur)
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✦ sərginin proqramlarında
  - ✦ sərginin rəsmi internet saytında
  - ✦ Broşüralarda
  - ✦ VİP və standart dəvətnamələrdə
  - ✦ qeydiyyat masası arxasında banner
  - ✦ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✦ sərgi ərazisində posterlər
  - ✦ sərgi kataloqunun "təşəkkürlər" səhifəsində
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✦ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✦ Qeydiyyat masalarında quraşdırılan monitorlarda reklam çarxlarının yerləşdirilməsi (30 saniyəyədək)
  - ✦ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (30 saniyəyədək)
  - ✦ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
  - ✦ Sərginin internet saytında elektron bannerin (sponsorun saytına keçidlə) yerləşdirilməsi
- Sərginin rəsmi axşam ziyafətinə 3 dəvətnamə

**€ 20000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və İteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**QIZIL SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** .....

**ÜNVAN:** .....

**ADI:** .....

**E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** .....

**TEL:** .....

**İNDEKS:** .....

**FAKS:** .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin qızıl sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Sərgi ərazisində promouterlər tərəfindən (4 nəfərdən çox olmamaq şərti ilə) və ya qeydiyyat masasından (Təşkilatçılar tərəfindən) reklam xarakterli materialların paylanması
- "Gündəlik Xəbərlər" qəzetində tam səhifəlik məqalə/müsaibə
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✦ broşuralarda
  - ✦ VIP və standart dəvətnamələrdə
  - ✦ sərginin proqramlarında
  - ✦ sərginin rəsmi internet saytında
  - ✦ qəzet və jurnallarda yerləşdirilən reklamlarda
  - ✦ poster və rolaplarda
  - ✦ açılış mərasimində banner
  - ✦ qeydiyyat masası arxasında banner
  - ✦ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✦ sərgi ərazisində posterlər
  - ✦ sərgi kataloqunun "təşəkkürlər" səhifəsində
  - ✦ sərginin bələdçisində
  - ✦ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✦ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✦ Qeydiyyat masalarında quraşdırılan monitorlarda reklam çarxlarının yerləşdirilməsi (30 saniyəyədək)
  - ✦ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (30 saniyəyədək)
  - ✦ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
  - ✦ Sərginin internet saytında elektron bannerin (sponsorun saytına keçidlə) yerləşdirilməsi
- Sərginin rəsmi axşam ziyafətinə 6 dəvətnamə

**€ 15000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və İteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARIŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

11-13 İyun 2018

**TƏRƏFDAŞ ÖLKƏ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**Vəzifəsi:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

*Aşağıdakılar daxildir:*

- Sponsora sərginin "Tərəfdaş Ölkə" statusunun verilməsi
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Sərgi ərazisində sponsorun milli geyimində olan promouterlər tərəfindən (2 nəfərdən çox olmamaq şərti ilə) və ya qeydiyyat masasından (Təşkilatçılar tərəfindən) reklam xarakterli materialların paylanması
- Açıq mərasiminin rəqs hissəsində çıxış etmə imkanı
- "Gündəlik Xəbərlər" qəzetində tam səhifəlik məqalə/müsaibə
- Sərgi bələdçisinin arxa cildində tam səhifəlik rəngli reklam
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ broşuralarda
  - ✚ VIP və standart dəvətnamələrdə
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ qəzet və jurnallarda yerləşdirilən reklamlarda
  - ✚ reklam lövhələrində
  - ✚ metro stansiyalarında, hava limanında, kinoteatrda, biznes mərkəzləri, mehmanxanalarda və s. reklamlar
  - ✚ poster və rolaplarda
  - ✚ açılış mərasimində banner
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ ziyarətçi bazası üzrə html göndərmədə
  - ✚ sərgi kataloqunun "təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Qeydiyyat masalarında quraşdırılan monitorlarda reklam çarxlarının yerləşdirilməsi (20 saniyəyədək)
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (20 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda ölkə haqqında məlumat (100 sözə qədər) və loqo
  - ✚ Sərginin internet saytında elektron bannerin (sponsorun saytına keçidlə) yerləşdirilməsi
- Sərginin rəsmi axşam ziyafətinə 4 dəvətnamə

**€ 15000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Itca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARIŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**RƏSMİ İÇKİ  
MÜQAVİLƏ FORMASI**

ŞİRKƏT:..... ÜNVAN: .....

ADI: ..... E-ÜNVAN: .....

VƏZİFƏSİ: ..... TEL: .....

POÇT İNDEKSİ: ..... FAKS: .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizə sərginin "Rəsmi İçki" statusunun verilməsi
- Sponsorun sərginin bütün mətbuat buraxılışında "Rəsmi İçki" kimi qeyd olunması
- VIP zalında şirkətin içkisinin təqdim edilməsi (içki şirkət tərəfindən təqdim olunur)
- Şirkətin reklam materialların VIP-zalın masalarında yerləşdirilməsi
- Sərginin loqotipindən istifadə və "Rəsmi içki" statusunu qeyd etməklə, öz reklam materiallarında şirkətin adını qeyd etmək hüququ
- Sərginin qeydiyyat masasından reklam xarakterli materialların paylanması
- Sərginin mətbuat buraxılışında sərgi üçün hazırlanan şirkət haqqında qısa məlumatın yerləşdirilməsi
- VIP zalın ərazisində "Rəsmi içki" statusunu qeyd etməklə, rolların yerləşdirilməsi;
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ broşuralarda
  - ✚ VIP və standart dəvətnamələrdə
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "təşəkkürlər" səhifəsində
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Qeydiyyat masalarında quraşdırılan monitorlarda reklam çarxlarının yerləşdirilməsi (30 saniyəyədək)
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (30 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
  - ✚ Sərginin internet saytında elektron bannerin (şirkətin saytına keçidlə) yerləşdirilməsi
- Sərginin rəsmi axşam ziyafətinə 3 dəvətnamə

**€ 15000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARIŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS 994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**



**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**SƏRGİNİN RƏSMİ SAATI\***  
**MÜQAVİLƏ FORMASI**

ŞİRKƏT:..... ÜNVAN: .....

ADI: ..... E-ÜNVAN: .....

VƏZİFƏSİ: ..... TEL: .....

POÇT İNDEKSİ: ..... FAKS: .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizə sərginin "Rəsmi Saat" statusunun verilməsi
- Sponsorun sərginin bütün mətbuat buraxılışında "Rəsmi Saat" kimi qeyd olunması
- Sərginin loqotipindən istifadə və "Rəsmi saat" statusunu qeyd etməklə, öz reklam materiallarında şirkətin adını qeyd etmək hüququ
- Sərginin qeydiyyat masasından reklam xarakterli materialların paylaşılması
- Sərginin mətbuat buraxılışında sərgi üçün hazırlanan şirkət haqqında qısa məlumatın yerləşdirilməsi
- Brendə aid saat maketinin foyedə və sərgi ərazisində yerləşdirilməsi üçün xüsusi sahə (ümumilikdə, hər sərgi üçün maksimum 2 maket). Maket sponsor tərəfindən təqdim olunur;
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərgi zalında bannerdə və ya bayraqda (zallarda, sərgi bir zaldan çox əhatə edirsə)
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ broşuralarda
  - ✚ VİP və standart dəvətnamələrdə
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "təşəkkürlər" səhifəsində
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Qeydiyyat masalarında quraşdırılan monitorlarda reklam çarxlarının yerləşdirilməsi (30 saniyəyədək)
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (30 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
  - ✚ Sərginin internet saytında elektron bannerin (şirkətinin saytına keçidlə) yerləşdirilməsi
- Sərginin rəsmi axşam ziyafətinə 3 dəvətnamə

**\* Bütün sərgilər üçün "Rəsmi saat" lar mövcud olduğu təqdirdə, sponsorluq imkanı satılır.**

**€ 15000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və İteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS 994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**ENERJİ YÜKLƏMƏ STANSİYASINA SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

ŞİRKƏT:..... ÜNVAN: .....

ADI: ..... E-ÜNVAN: .....

VƏZİFƏSİ: ..... TEL: .....

POÇT İNDEKSİ: ..... FAKS: .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Sponsor loqotipinin enerji yükləmə stansiyasında yerləşdirilməsi (loqotipin ölçüsü və yeri təşkilatçı ilə razılaşdırılır)
- Enerji yükləmə stansiyasının işarələrində sponsorun loqotipinin yerləşdirilməsi
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 3 dəvətnamə

**€ 12000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARIŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS 994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**LOTEREYAYA SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

ŞİRKƏT:..... ÜNVAN: .....

ADI: ..... E-ÜNVAN: .....

VƏZİFƏSİ: ..... TEL: .....

POÇT İNDEKSİ: ..... FAKS: .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Lotereya biletlərin üzərində loqonun yerləşdirilməsi
- Lotereya keçirilən ərazidə yerləşən bannerin üzərində loqonun yerləşdirilməsi
- Lotereyanın qalibinə mükafatın təqdim edilməsi (mükafat sponsor tərəfindən təqdim olunur)
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 3 dəvətnamə

**€ 15000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və İteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARIŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS 994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**SƏRGİNİN FLEŞ KARTLARINA SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

ŞİRKƏT:..... ÜNVAN: .....

ADI: ..... E-ÜNVAN: .....

VƏZİFƏSİ: ..... TEL: .....

POÇT İNDEKSİ: ..... FAKS: .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Ziyarətçilərə təqdim olunacaq sərginin fleş kartların üzərində sponsorun loqotipinin yerləşdirilməsi
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 15000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGISİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARIŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS 994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**EMAL OLUNMUŞ MATERİALLARDAN HAZIRLANAN PAKETLƏRƏ  
SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

ŞİRKƏT:..... ÜNVAN: .....

ADI: ..... E-ÜNVAN: .....

VƏZİFƏSİ: ..... TEL: .....

POÇT İNDEKSİ: ..... FAKS: .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Ziyarətçilərə təqdim olunan paketlərin üzərində sponsorun loqotipinin yerləşdirilməsi
- Paketlərə sponsorun reklam materiallarının daxil etməsi
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 12000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və İteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARIŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS 994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**GÜMÜŞÜ SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin gümüşü sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Sərgi ərazisində promouterlər tərəfindən (4 nəfərdən çox olmamaq şərti ilə) və ya qeydiyyat masasından (Təşkilatçı tərəfindən) reklam xarakterli materialların paylanması
- "Gündəlik Xəbərlər" qəzetində tam səhifəlik məqalə/müsaibə
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✦ broşuralarda
  - ✦ VIP və standart dəvətnamələrdə
  - ✦ sərginin proqramlarında
  - ✦ sərginin rəsmi internet saytında
  - ✦ qəzet və jurnallarda yerləşdirilən reklamlarda
  - ✦ poster və rolaplarda
  - ✦ açılış mərasimində banner
  - ✦ qeydiyyat masası arxasında banner
  - ✦ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✦ sərgi ərazisində posterlər
  - ✦ sərgi kataloqunun "təşəkkürlər" səhifəsində
  - ✦ sərginin bələdçisində
  - ✦ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✦ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✦ Qeydiyyat masalarında quraşdırılan monitorlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✦ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✦ Sərginin internet saytında elektron bannerin (sponsorun saytına keçidlə) yerləşdirilməsi
  - ✦ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 4 dəvətnamə

**€ 10000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARIŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS 994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**SÜRƏTLİ KEÇİD XİDMƏTİNƏ SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

ŞİRKƏT:..... ÜNVAN: .....

ADI: ..... E-ÜNVAN: .....

VƏZİFƏSİ: ..... TEL: .....

POÇT İNDEKSİ: ..... FAKS: .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Sürətli keçid köşkünün yanında reklam lövhəsi/bannerin (maks. ölçü 2mx2m, sponsor tərəfindən təqdim olunur) yerləşdirilməsi
- Sürətli keçid xidmətində işləyən personalın uniformaları üzərində sponsorun loqotipinin yerləşdirilməsi
- Sponsor loqotipinin Sürətli keçid köşkündə yerləşdirilməsi
- Sürətli keçid köşkündən (təşkilatçı tərəfindən) reklam xarakterli materialların paylanması
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Qeydiyyat masalarında quraşdırılan monitorlarda reklam çarxlarının yerləşdirilməsi (30 saniyəyədək)
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (30 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 10000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

11-13 İyun 2018

**SƏRGİ QEYDİYYATININ SPONSORLUĞU**  
**MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

Aşağıdakılar daxildir:

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Qeydiyyat masasının yanında reklam lövhəsi/bannerin (maks. ölçü 2mx2m, sponsor tərəfindən təqdim olunur) yerləşdirilməsi
- Sərginin qeydiyyat masasında işləyən personalın uniformaları üzərində sponsorun loqotipinin yerləşdirilməsi (Uniforma sponsor tərəfindən təmin olunmalıdır. Sərgi loqotipinin olması şərtidir)
- Ziyarətçilərinin döş nişanlarında sponsorun loqotipinin yerləşdirilməsi (VİP xaric)
- Sərgi lanyardlarında sponsorun loqotipinin yerləşdirilməsi
- Sərginin qeydiyyat masasından (Təşkilatçı tərəfindən) reklam xarakterli materialların paylanması
- "Gündəlik Xəbərlər" qəzetində tam səhifəlik məqalə/müsaibə
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ açılış mərasimində banner
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Qeydiyyat masalarında quraşdırılan monitorlarda reklam çarxlarının yerləşdirilməsi (60 saniyəyədək)
  - ✚ Qeydiyyat masalarında quraşdırılan monitorlarda sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (60 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 4 dəvətnamə

**€ 10000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_



**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**RƏSMİ AXŞAM ZİYAFƏTİNƏ SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

***Aşağıdakılar daxildir:***

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Axşam ziyafətinin qonaqlarına qısa salamlama nitqi ilə çıxış etmək imkanı
- Sponsor tərəfindən axşam ziyafətinin iştirakçılarına suvenirlərin paylama hüququ
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ axşam ziyafətinin dəvətnamələri
  - ✚ axşam ziyafətinin "xoş gəlmişsiniz" banneri/rolapı
  - ✚ axşam ziyafətinin səhnəsi arxasında banner
  - ✚ açılış mərasimində banner
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Qeydiyyat masalarında quraşdırılan monitorlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 10 dəvətnamə

**€ 10000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödəniş həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**İSTİQAMƏT NİŞANLARINA SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

ŞİRKƏT:..... ÜNVAN: .....

ADI: ..... E-ÜNVAN: .....

VƏZİFƏSİ: ..... TEL: .....

POÇT İNDEKSİ: ..... FAKS: .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Sərginin bütün istiqamət nişanlarında sponsorun loqotipinin yerləşdirilməsi
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 10000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGISİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**İSTİRAHƏT GUŞƏSİNƏ SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

ŞİRKƏT:..... ÜNVAN: .....

ADI: ..... E-ÜNVAN: .....

VƏZİFƏSİ: ..... TEL: .....

POÇT İNDEKSİ: ..... FAKS: .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- İstirahət guşəsində olan məsələnin üzərində reklam xarakterli materialların yerləşdirilməsi
- İstirahət guşəsində yerləşən bannerdə sponsorun loqotipinin yerləşdirilməsi
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 10000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**STANDART VƏ VIP DƏVƏTNAMƏLƏRİNƏ SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**Vəzifəsi:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Sponsora 200 ədəd standart və 50 ədəd VIP dəvətnamənin təqdim edilməsi
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✦ sərginin standart və VIP dəvətnamələrinin üzərində
  - ✦ sərginin proqramlarında
  - ✦ sərginin rəsmi internet saytında
  - ✦ açılış mərasimində banner
  - ✦ qeydiyyat masası arxasında banner
  - ✦ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✦ sərgi ərazisində posterlər
  - ✦ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✦ sərginin bələdçisində
  - ✦ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✦ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✦ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✦ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 4 dəvətnamə

**€ 7500**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**SƏRGİNİN ÇANTALARINA SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Sərgi çantalarına sponsorun reklam materiallarının daxil edilməsi
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ iştirakçılara veriləcək çantaların üzərində
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ açılış mərasimində banner
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 7000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi

11-13 İyun 2018

## **SƏRGİNİN PARÇA PAKETLƏRİNƏ SPONSORLUQ MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**Vəzifəsi:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

Aşağıdakılar daxildir:

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Sərginin parça çantalarına sponsorun reklam materiallarını daxil etmək
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✦ ziyarətçilərə təqdim olunacaq sərginin parça paketlərinin üzərində
  - ✦ sərginin proqramlarında
  - ✦ sərginin rəsmi internet saytında
  - ✦ açılış mərasimində banner
  - ✦ qeydiyyat masası arxasında banner
  - ✦ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✦ sərgi ərazisində posterlər
  - ✦ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✦ sərginin bələdcisində
  - ✦ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✦ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✦ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✦ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 6500**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

### **Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**“ONLAYN” XƏBƏRLƏRƏ SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

ŞİRKƏT:..... ÜNVAN: .....

ADI: ..... E-ÜNVAN: .....

VƏZİFƏSİ: ..... TEL: .....

POÇT İNDEKSİ: ..... FAKS: .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ sərginin “Onlayn” xəbərlərində
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun “Təşəkkürlər” səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 6000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

11-13 İyun 2018

**VIP ZALINA SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**Vəzifəsi:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

***Aşağıdakılar daxildir:***

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- VIP zalında işləyən personala brendli uniforma geyindirmək imkanı (Uniforma sponsor tərəfindən təmin olunmalıdır. Sərgi loqotipinin olması şərtidir)
- Sponsorun materiallarının VIP zalından paylama imkanı
- VIP zalında reklam lövhəsi/rolapın yerləşdirilməsi (sponsor tərəfindən təqdim olunur, ölçü və yeri təşkilatçı ilə razılaşdırılmalıdır)
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ açılış mərasimində banner
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
  - ✚ VIP zalında rollap (0,8m x 2m) və ya posterlər
- Sərginin rəsmi axşam ziyafətinə 3 dəvətnamə

**€ 5500**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və İteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARIŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**



**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**SƏRGİ BLOKNOTLARINA SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- İştirakçılara veriləcək çantalara sponsorun reklam materiallarının daxil edilməsi
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ eksklüziv olaraq iştirakçılara və ziyarətçilərə verilən bloknotlar üzərində
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ açılış mərasimində banner
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 5500**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

## **SƏRGİ KATALOQUNUN SPONSORLUĞU MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✦ kataloqun ön cildində
  - ✦ kataloqun hər səhifəsində
  - ✦ sərginin proqramlarında
  - ✦ sərginin rəsmi internet saytında
  - ✦ açılış mərasimində banner
  - ✦ qeydiyyat masası arxasında banner
  - ✦ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✦ sərgi ərazisində posterlər
  - ✦ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✦ sərginin bələdçisində
  - ✦ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✦ Kataloqun ön cildinin iç səhifəsində tam səhifəlik rəngli reklam
  - ✦ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✦ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 5000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

### **Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

11-13 İyun 2018

**MƏTBUAT KONFRANSININ SPONSORLUĞU\***  
**MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Mətbuat konfransının qeydiyyat masasında işləyən personalın uniformaları üzərində sponsorun loqotipinin yerləşdirilməsi (Uniforma sponsor tərəfindən təmin olunmalıdır. Sərgi loqotipinin olması şərtidir)
- Mətbuat konfransının hər bir iştirakçısına sponsorun reklam materiallarının paylanması
- Mətbuat konfransının qeydiyyat masasının yanında rollapın yerləşdirilməsi (maks. 2,2m\*0,85m)
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ mətbuatın döş nişanlarında
  - ✚ mətbuat konfransı prezidiumu yanında rollap
  - ✚ açılış mərasimində banner
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 3 dəvətnamə

\* **Sərginin baş sponsor mövcud olanda bu sponsorluq satılır**

**€ 5000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARIŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**SƏRGI QƏLƏMLƏRİNƏ SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- İştirakçılara veriləcək çantalara sponsorun reklam materiallarının daxil edilməsi
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✦ eksklüziv olaraq iştirakçı və ziyarətçilərə verilən qələmlərin üzərində
  - ✦ sərginin proqramlarında
  - ✦ sərginin rəsmi internet saytında
  - ✦ açılış mərasimində banner
  - ✦ qeydiyyat masası arxasında banner
  - ✦ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✦ sərgi ərazisində posterlər
  - ✦ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✦ sərginin bələdçisində
  - ✦ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✦ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✦ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✦ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 5000**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGISİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və İteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**  
**11-13 İyun 2018**

**BROŞÜRLARIN SPONSORLUĞU**  
**MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**Vəzifəsi:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

Aşağıdakılar daxildir:

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərgi broşürlərində
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ açılış mərasimində banner
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 4500**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGISİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**STANDART DƏVƏTNAMƏLƏRƏ SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

***Aşağıdakılar daxildir:***

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- 200 ədəd sərgi dəvətnaməsinin təqdim olunması
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✦ sərgi dəvətnamələrinin üzərində
  - ✦ sərginin proqramlarında
  - ✦ sərginin rəsmi internet saytında
  - ✦ açılış mərasimində banner
  - ✦ qeydiyyat masası arxasında banner
  - ✦ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✦ sərgi ərazisində posterlər
  - ✦ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✦ sərginin bələdçisində
  - ✦ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✦ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✦ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✦ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 4500**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**VIP DƏVƏTNAMƏLƏRİNƏ SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** .....

**ÜNVAN:** .....

**ADI:** .....

**E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** .....

**TEL:** .....

**İNDEKS:** .....

**FAKS:** .....

***Aşağıdakılar daxildir:***

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- 50 ədəd sərgiyə VIP dəvətnamənin təqdim olunması
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✦ sərginin VIP dəvətnamələrinin üzərində
  - ✦ sərginin proqramlarında
  - ✦ sərginin rəsmi internet saytında
  - ✦ açılış mərasimində banner
  - ✦ qeydiyyat masası arxasında banner
  - ✦ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✦ sərgi ərazisində posterlər
  - ✦ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✦ sərginin bələdçisində
  - ✦ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✦ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✦ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✦ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 4500**

Bu qiymətə ƏDV daxil deyil.  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARIŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**SƏRGİ KATALOQUNUN ARXA CİLDİNƏ SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

Aşağıdakılar daxildir:

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ açılış mərasimində banner
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqun arxa üz cildində da tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 4500**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**



17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi

11-13 İyun 2018

**SƏRGİNİN RƏSMİ "GÜNDƏLİK XƏBƏRLƏR"  
QƏZETİNƏ SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

*Aşağıdakılar daxildir:*

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- "Gündəlik Xəbərlər" qəzetinin bir buraxılışının arxa cildində tam səhifəlik reklam
- "Gündəlik Xəbərlər" qəzetində (bir buraxılışda) tam səhifəlik müsahibə
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✦ sərginin proqramlarında
  - ✦ sərginin rəsmi internet saytında
  - ✦ "Gündəlik Xəbərlər" qəzetinin bir buraxılışının ön cildində
  - ✦ "Gündəlik Xəbərlər" qəzetinin bir buraxılışının hər səhifəsində
  - ✦ açılış mərasimində banner
  - ✦ qeydiyyat masası arxasında banner
  - ✦ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✦ sərgi ərazisində posterlər
  - ✦ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✦ sərginin bələdçisində
  - ✦ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✦ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✦ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✦ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 4500**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**SƏRGİ BƏLƏDÇİSİNƏ SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Sərgi bələdçisində tam səhifəlik reklam
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ sərgi bələdçisinin ön cildində eksklüziv olaraq
  - ✚ sərgi bələdçisinin hər səhifəsində
  - ✚ açılış mərasimində banner
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 4500**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**  
11-13 İyun 2018

## **SƏRGİNİN KAĞIZ PAKETLƏRİNƏ SPONSORLUQ MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

*Aşağıdakılar daxildir:*

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Sərginin kağız paketlərinə sponsorun reklam materiallarını daxil etmək
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✦ ziyarətçilərə təqdim olunacaq sərginin kağız paketlərinin üzərində
  - ✦ sərginin proqramlarında
  - ✦ sərginin rəsmi internet saytında
  - ✦ açılış mərasimində banner
  - ✦ qeydiyyat masası arxasında banner
  - ✦ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✦ sərgi ərazisində posterlər
  - ✦ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✦ sərginin bələdçisində
  - ✦ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✦ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✦ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✦ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 4500**

Bu qiymətə ƏDV daxil deyil.  
ƏDV hesab-fakturaya daxil ediləcək

### **Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və İteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**AVTOBUSLARA SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

**Aşağıdakılar daxildir:**

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- İştirakçılara veriləcək çantalara sponsorun reklam materiallarının daxil edilməsi
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ eksklüziv olaraq ziyarətçilərin daşınması üçün xidmət göstərən avtobusların üzərində sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ ziyarətçilər üçün avtobusların hərəkət cədvəlində
  - ✚ açılış mərasimində banner
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 4500**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARIŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi

11-13 İyun 2018

## **KARTINQ / BOULINQ YARIŞMASININ SPONSORLUĞU MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

Aşağıdakılar daxildir:

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Yarışma keçirilən yerdə reklam lövhəsi/rolapın yerləşdirilməsi (max 2mx2m ölçüsündə, ölçü və yeri təşkilatçı ilə razılaşdırılmalıdır və sponsor tərəfindən təmin edilir)
- Yarışmanın qaliblərini kuboklarla və hədiyyələrlə (hədiyyələr sponsor tərəfindən təmin edilməlidir) təltif etmə mərasimində sponsor şirkətin iştirak etmə hüququ
- Yarışmada sponsorun reklam və suvenir materiallarını (sponsor tərəfindən təmin edilməlidir) paylamaq hüququ
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ yarışmanın iştirak ərizələri
  - ✚ yarışmada "Xoş Gəlmisiniz" banneri/rolapı
  - ✚ yarışmada səhnə arxasında banner
  - ✚ açılış mərasimində banner
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 4500**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

### **Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGISİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi

11-13 İyun 2018

**SƏRGİ SUVENİRLƏRİNƏ SPONSORLUQ  
(SPONSORUN SUVENİRLƏRİNİ PAYLAMAQ HÜQUQU)  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

Aşağıdakılar daxildir:

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Üzərində sərginin loqotipi olan sponsor suvenirlerini sərginin iştirakçıları və qonaqları arasında yaymaq hüququ
- İştirakçılara veriləcək çantalara sponsorun reklam materiallarının daxil edilməsi
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✚ sərginin proqramlarında
  - ✚ sərginin rəsmi internet saytında
  - ✚ açılış mərasimində banner
  - ✚ qeydiyyat masası arxasında banner
  - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✚ sərgi ərazisində posterlər
  - ✚ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✚ sərginin bələdçisində
  - ✚ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✚ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyədək)
  - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

**€ 4500**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**

**17-ci Beynəlxalq Xəzər Nəqliyyat, Tranzit və logistika sərgisi**

**11-13 İyun 2018**

**MƏTBUAT VƏ BİZNES MƏRKƏZİNƏ SPONSORLUQ  
MÜQAVİLƏ FORMASI**

**ŞİRKƏT:** ..... **ÜNVAN:** .....

**ADI:** ..... **E-ÜNVAN:** .....

**VƏZİFƏSİ:** ..... **TEL:** .....

**İNDEKS:** ..... **FAKS:** .....

***Aşağıdakılar daxildir:***

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Mətbuat və biznes mərkəzində müvəqqəti işçiyə brendli uniforma geyindirmək imkanı (Uniforma sponsor tərəfindən təmin olunmalıdır. Sərgi loqotipinin olması şərtidir)
- Mətbuat və biznes mərkəzində masalarda sponsorun reklam materiallarını yerləşdirilməsi
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
  - ✦ sərginin proqramlarında
  - ✦ sərginin rəsmi internet saytında
  - ✦ mərkəzdə yerləşdirilən rolap (2m x 0,8m) və ya posterlərdə
  - ✦ açılış mərasimində banner
  - ✦ qeydiyyat masası arxasında banner
  - ✦ mətbuat konfransının prezidiumu arxasında banner
  - ✦ sərgi ərazisində posterlər
  - ✦ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
  - ✦ Sərginin bələdçisində
  - ✦ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
  - ✦ Kataloqda tam səhifəlik rəngli reklam
  - ✦ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxlarının yerləşdirilməsi (15 saniyəyədək)
  - ✦ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 3 dəvətnamə

**€ 3500**

Bu qiymətə ƏDV daxil deyil  
ƏDV hesab-fakturaya daxil ediləcək

**Ödəniş Forması**

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 26 yanvar 2017-ci il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **TransCaspian 2018 SƏRGİSİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və Iteca Caspian LLC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı \_\_\_\_\_ İmza \_\_\_\_\_ Tarix \_\_\_\_\_

**SİFARİŞ ETMƏK ÜÇÜN, XAHİŞ EDİRİK, BU FORMANI FAKS (994 12 4041001)  
VƏ YA E-MAIL (TRANSPORT@ITECA.AZ) VASİTƏSİ İLƏ GÖNDƏRİN**